

# Lənkəran Dövlət Humanitar Kolleci ilə təcrübə keçiriləcək müəssisə arasında

## M Ü Q A V İ L Ə № \_\_\_\_\_

Lənkəran şəhəri

“ \_\_\_\_ ” “ \_\_\_\_\_ ” 201\_-cü il

Bir tərəfdən, Lənkəran Dövlət Humanitar Kolleci (bundan sonra Kolleci) adından direktor Ruslan Allahverən oğlu Həmidov və digər tərəfdən, təcrübə keçirilən (bundan sonra müəssisə)

(*müəssisə və ya təşkilatın adı*)

olmaqla Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktlarını, Təhsil Qanununu, təhsil haqqında müvafiq sərəncam və qərarları nəzərə almaqla bu Müqaviləni imzaladılar.

### 1. Müqavilənin predmeti

1.1. Bu Müqavilənin predmeti, Kollecin \_\_\_\_\_  
ixtisası üzrə \_\_\_\_ kurs, \_\_\_\_\_ şöbəsinin tələbələrinin (siyahı əlavə olunur) tədris planında nəzərdə tutulan \_\_\_\_ həftəlik \_\_\_\_\_ təcrübəsinin \_\_\_\_\_ tarixdən \_\_\_\_\_ tarixinədək həyata keçirilməsi zamanı tərəflər arasında yaranan münasibətlərdir.

### 2. Tərəflərin hüquq və öhdəlikləri

- 2.1.1. Kolleci təcrübə rəhbəri və metodistlərin təmsalında təcrübəçilərin müəssisədaxili qaydalara riayət etmələrinə və müəssisənin daxili işlərinə qarışmamalarına təminat verir;
- 2.1.2. Kolleci ehtiyac olduqda müəssisəyə metodiki yardım etməyi öhtəsinə götürür və təcrübəçiləri zəruri tədris-metodiki sənədlərlə təmin edir;
- 2.1.3. Kollecin bu Müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsini müəssisədən tələb etmək hüququ vardır;
- 2.1.4. Kolleci təcrübəyə cəlb edilmiş müəssisə əməkdaşlarının, eləcə də müəssisə rəhbərinin əmək haqqının akademik saat normasına əsasən mövcud qanunvericiliyə uyğun ödənilməsini öhtəsinə götürür;
- 2.2.1. Müəssisənin təcrübəçidən təcrübə müddətində bu Müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsini, Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyini, həmçinin, ümumi əxlaq və etik davranış qaydalarını pozmadığı, müəssisənin daxili intizam və davranış qaydalarına riayət edilməsini tələb etmək hüququ vardır;
- 2.2.2. Müəssisə təcrübəçi tələbələrini müəssisənin metodiki, ictimai, pedaqoji, ideya-siyasi və təsərrüfat işləri ilə tanış etməyi, onların mövcud normativ-hüquqi aktların tələblərinə uyğun təcrübə keçmələri üçün müvafiq şərait yaratmağı öhtəsinə götürür ;
- 2.2.3. Müəssisə təcrübə ilə bağlı konfranslarda iştirak etmək üçün öz nümayəndəsini göndərməyi öhtəsinə götürür;

- 2.2.4. Müəssisə təcrübəçi tələbələrin fəaliyyətini izləyib öyrənməyi və qiymətləndirərək xasiyyətnamə verməyi öhtəsinə götürür;
- 2.2.5. Müəssisə bu Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsini çətinləşdirən və ya mümkünsüz edən hallar haqqında kolleco məlumat verməyi öhtəsinə götürür.

### 3. Müqavilənin ləğv edilməsi qaydası

- 3.1. Müqaviləyə Azərbaycan Respublikası qanunvericiliyinə, Təhsil Qanunu və digər huquqi-normativ aktlara uyğun xitam verilə bilər.
- 3.2. Müqavilənin ləğv edilməsi tələbi ilə çıxış edən tərəf digər tərəfə ləğvetməyə səbəb olmuş halları əsaslandırmaqla ən azı 5 (beş) təqvim günü əvvəl yazılı bildiriş göndərir. Müqavilənin ləğv edilməsi haqqında bildirişi alan tərəf həmin bildirişi aldıqdan sonra 5 (beş) təqvim günü müddətində digər tərəfə yazılı cavab ünvanlamalıdır.

### 4. Mübahisəli məsələlərin həlli və tərəflərin məsuliyyəti

- 4.1. Mübahisəli məsələlərin həlli təhsil haqqında huquqi-normativ aktlara, Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə əsasən həll edilməlidir.

### 5. Digər şərtlər

- 5.1. Bu Müqavilə tərəflərin onu imzaladıqları andan qüvvəyə minir.
- 5.2. Bu Müqavilə eyni hüquqi qüvvəyə malik olan iki nüsxədə tərtib olunmuşdur və bir nüsxəsi kollecdə bir nüsxəsi isə müəssisədə saxlanılır.
- 5.3. Bu müqavilə \_\_\_\_\_ tarixdən \_\_\_\_\_ tarixədək müddətinə bağlanılır.

### 7. Tərəflərin rekvizitləri və imzaları

#### Təhsil müəssisəsi:

**Adı:** Lənkəran Dövlət Humanitar Kolleci  
**Ünvanı:** AZ4200, Lənkəran ş.  
Ş. Axundov-31  
**E-mail:** office@ldhk.edu.az  
www.ldhk.edu.az

**Direktor:** r.ü.f.d. Ruslan Həmidov

#### Müəssisə:

**Adı:** \_\_\_\_\_  
\_\_\_\_\_  
**Ünvanı:** \_\_\_\_\_  
\_\_\_\_\_

**Rəhbər:** \_\_\_\_\_  
imza \_\_\_\_\_  
\_\_\_\_\_

M.Y.

M.Y.